

Bədirxan Əhmədov və mən. Deyən, heç bir-birimizi sevmirik, hətta qısqanırıq da. Kimə, neyə? Təbii ki, el-mə, ədəbiyyatı. Zarafat deyil, aramızda XX əsr Azərbaycan ədəbiyyatı de-nilən böyük bir sevgi durur; eyni bir ədəbiyyatı, eyni tədqiqat predmetinə aşiqik...

Mənim bir monoqrafiyam var: "XX əsr Azərbaycan nəşrinin poetikası" (Bakı, "Elm", 2006). B.Əhmədovun üç cildlə "XX əsr Azərbaycan ədəbiyyatı tarixi": I cild (Bakı, "Elm və tehsil", 2011), II cild (Bakı, 2010)... 3-cü cildi tamamlamamış, hər üçün ümumileşdirən daha bir sanballı monoqrafiya hasilən getirmişdir: "XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər. İstiqamətlər. Problemlər" (Bakı, "Elm və tehsil", 2015)... Deye bilərsiz, nə olsun ki, bir az qabaq Şirindil Alişanlı da bütünlükde XX əsr ədəbi-nəzəri fikrini ehtiva edən bir monoqrafiya ortaya qoymadımı: "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşunaslığı" (Bakı, "Elm", 2011). Yaxud ləp dünənin söhbətidir, Əlizadə Əsgərlə qollarını çırma-

ortalarına (maarifçiliyə), hətta bir az da o yana; ilk ədəbi hərəkat "Füyuzatçılığı" (romantizm) və "Molla Nəsreddinçiliyə" (realizm) gelib çatmaq üçün daha bir az (20 səhifəl) lengimeli olur. Təbii, "XX əsr Azərbaycan nəşrinin poetikası"ni işlərkən mən də eyni problemlər (maarifçilikdən romantizme keçid) üz-ləşmişdim (düz 60 səhifə); milli romantizm hərəkəti öz-özüne, boş yerdə formallaşa bilməz ki... İndi bunu burda, əvvəldə qoyub, tutaq ki, keçid XX yü-zilin sonuna: yene milli istiqlal hərəkəti, müstəqilliyin bərpası, millət idealı, romantizm, realizm... Pahol, sonra da deyirik, nədən Avropadan iki əsr geri qalırıq?! Görün bir, bu milli borc hissi (romantizmdən romantizməl) xırtdəyimizdən necə yapışdır-qalıbdi ki, XX yüzil nədən başladı, haraya getdi, necə bitdi... - hələ də ayırd edib başa vuramamışq.

İnsafən, Bədirxan Əhmədovun XX əsr tədqiqləri daha əvvəl başlanıı; surə XX əsr predmeti - "Sabit Rehmanın satirası" namizədlik işindən (1986). Sonra da eyni temple davam edib: "Sabit

nılmazdır... Ax, bu həyat müdrikliyi! Bütün 90-ci illər uzunu mən mətbuatda yalnız əllə poetika və ədəbiyyat savaşı edəndə, Bədirxan Əhmədov həyatın içindən və mübarizələrdən keçmiş, Qarabağ müharibəsi veterani olmuş, Müdafia Nazırlığının orqanı "Azərbaycan ordusu" qəzetinin şöbə müdürü və baş redaktorun müavini vəzifələrində çalışmış, 1999-cu ildən kapitan rütbesində ehtiyata və istefaya çıxmışdı...

Bir daha biz pedaqoji missiyada, BSU-da rastlaşıq; gərek ki, 2001 idi. İsti söhbətlərimizdən birində heç də çoxsözlü olmayan Bədirxan müəllim bir neçə çizgidə özündə, həyat tarixçəsindən danışdı. Ne sehr idisə, yadimdə qalan bu oldu: nəsənə, harda-nə vaxtnəcənəsə, çalış özün ol! Və ideallar öz yerində, etiraf edim ki, o zamandan mən zaman-zaman praktik həyatı Bədirxan Əhmədovdan öyrənməkdən çəkinmədim. Gəl ki, haçan, hara getdimse, həmişə onu özümdən bir addım irəlide gördüm (Ax, bu bes ilin üstünlüyü!). BSU-ya mən rektor Kamal Abdullanın həzəruna gəlmişdim; ədəbiyyat

rində; hər cür pedaqoji qoşgalardan yorulub, ən nəhayət elmə, sevgili XX əsr ədəbiyyatı məsələlərinə qayıtmak istəyəndə, pahol, ezişim Bədirxanı artıq burda, həm də rəsmi postda, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi kimi gördüm! Təbriklər, akademik elmə qayıdışımız mübarek, köhne dost, egyptar, XX əsr ədəbiyyatı aşıqları! Demə, mən hələ indi "İsa Həbibbəyli məktəbi"ni özlüyündə kəşf etmək (bax: "525-ci qəzet", 20 dekabr 2014), bəs ki, Bədirxan Əhmədov nə zamandır bu məktəbin müdavimlərindənmiş. "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"nin I cildindən akademikin ümumi redaksiyasına əsərə getirmiş, və budur, yəni monoqrafiyasının elmi redaktoru da yene AMEA-nın həqiqi üzvü, millət vəkili İsa Həbibbəylidir...

Bu ki, gəlib çatdıq mənzil başına. "XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər. İstiqamətlər. Problemlər" (Bakı, "Elm və tehsil", 2015) monoqrafiyasını Bədirxan Əhmədovun ömrün 60 yaşına əsl akademik hesabatı, ədəbiyyatşunaslıq elmimizə layiqli töhfəsi hesab etmək olar.

Birincisi, tekce elə problemi bu şəkilde qoymuşa görə: XX yüzil Azərbaycan ədəbiyyatı tipoloji vahid kimi... - nə dərəcədə "tipoloji" alınıb, egyptarla davamız hələ sonradır, indi vədəsi deyil.

Problemi ki, bu şəkilde qoymuş, iştər-istəməz məbədi gəlməlidir. Tədqiqatçı "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" ni (üç cildlə) xeyli qədər təsviri tərəflərənən təmizləyib, monoqrafiyada əsri əsində olduğu kimi, məhz dinamikada görməye meydana verib: mərhələlər, istiqamətlər, təməyüllər...


Üçüncüsü, xronikal əsr gelişmələri ni bütün peripetiyaları ilə vahid ideoloji konsepsiya ətrafında - Azərbaycan xalqının, millətinin ədəbiyyatı kimi görə, izleyə, təqdim edə bilib. Monoqrafiyada zərurətindən danışılıb, metodolojisi məxsusi vurğulanmasa da, bu, prinsipce köhne sovet ideolojisini yerini tutmuş Azərbaycanlıq ideologiyasıdır... - konkretikasını saxlayaq sonraya.

Ən nəhayət, məftunluqla deməliyəm ki, Bədirxan Əhmədov empirika ustasıdır, gücü arxiv materiallarında... Əlahəzər faktın cizdiği mənzərələri isə heç bir uydurma tipoloji evəzləyə bilməz! Bu qəbildən nə qədər "ilk"ləri vurğulamaq olar B.Əhmədovun tədqiqində: post-cümhuriyyət ədəbi prosesinin nüansları, sərbəst şeirin gelişmə təfərrüatları, ədəbiyyat və repressiya məsələləri, mühacirət və legion ədəbiyyatının cəlb olunması, "Əli və Nino" romanına həssas münasibət... - ən ümumi pafosu ifadə eleyib, geniş tərifini və tərəflərini saxlayıram öz vədəsinə.

Elə bilmeyin ha, Bədirxan Əhmədovun böyük uğurlarına qıtbə edib də, kiçiləməyə çalışıram. Əslə! Böyük sevənilərin qısqanlığı da böyük olar! 2004-dən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda bir şöbedəyik, 2005-dən BSU Azərbaycan ədəbiyyatı kafedrasında bir yerde; aramızdan su keçməz, o da ola bütöv bir əsrin ədəbiyyatı... Bədirxan Əhmədov və mən - ayrı yox ki, canbirqəlb iki dəstəniq. Odur ki, "XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər. İstiqamətlər. Problemlər" monoqrafiyasının Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci il "Qızıl kəlmə" mükafatını qazanmasını eşidəndə elmi-ədəbi icti-maiyyət bir sevindisə, mən ikiqat sevindim; bu bizim uğurumuzdur, akademik İsa Həbibbəylinin rehbərlik etdiyi Ədəbiyyat İnstitutunun növbəti uğurudur!

İnsafən, deyim ki, qarşılıqlı olaraq Bədirxan Əhmədov da qədrimi bilibdi həmişə, əsl zərgər dəqiqliyi ilə; hörmətimi saxlayıb, kitablarını rəyçi yazdırıb. Düzdüb, etirazlarına baxmayaraq, Tehran Əlişanoğlu yox, Tehran Mustafayev yazdırıb, amma bu da bir növ şakərdi. Necə ki, kitablarımı kitablarının ədəbiyyat siyahısına qeyd eləməyi lazımlı bilmeyibdi. Bəlkə də XX yüzil tədqiqlərinin açıldığı bu meydani-kəbir də menim də var olduğuma sadəcə etinə etməyibdi... Nə qəm, böyük sevgilərindən xırda hesablar sorulmaz.

Akademik yaşın mübarek, egyptar, mən-biçarə tək XX əsr sevdalısı!



■ Tehran Əlişanoğlu

# Qəlbin iki dastanında eşq

Bədirxan Əhmədovun 60 yaşına esse

yib təkbəsına "XX əsr Azərbaycan şeirinin poetikası"ni (Bakı, "Apostrof", 2014) yazmağa cüret etmedimi?

Ele deyil; gəlin məsələni qəlizləşdirməyək... Bu günlərdə Bədirxan Əhmədovun qəfil 60 yaşı tamam oldu. Qəfil deyirəm; siz bu qaragoz-qarasaq-qıraq-sux-şümal görkəmlə-şax qəmətlə cavən oglana heç 60 yaş vərərsizmi? Mən vermirəm; indi bəlkə Ədəbiyyat İnstitutunun dəhlizləri boyu dolu-dolu, asta-çevik, qocayana yerişindən, o da, e tövə, biləndən sonra. Mən burda durub iki beşimi (55) bayram elədiyim girəvəde baxıb görürəm, egyptar daha beş il qabağa düşüb... Ay səni, Bədirxan müəllim!

Mənim bir konseptual məqaləmə de var: "XX əsr ədəbiyyatı - tarixi-tipoloji vahid kimi"; əvvəlcə "XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinin metodoloji problemlərinə dair" şöbəmizdə məruzə edib, bu adla Tənqid.net jurnalının 1-ci, 2006-ci il sayında dərc etdirmişəm. Məgzi: XX əsr ədəbiyyatını həm yanaşmalardakı tipoloji ikililikdən (XX əsr və sovet dövrü), həm də təsviri-xronoloji anamlardan (1901-2000) xilas edib, bir vahid kimi silkəmək, canında XIX əsrin tarixi borchalarından nə varsa əleyib (maarifçilik, romantizm hərəkatı), yerinə otuzdurmaq niyyətlərindən ibarətiydi. Doğrudur, o zaman ideyanı yanlış şəkildə: XX əsri mexaniki bütövləmək, birləşdirmək (hətta inzibati olaraq şöbələr arasında sərhədləri ləğv etmək) kimi anlayıb öz adına çıxanlar, dərhal məqale (...) çap etdirənlər də oldu. Amma Bədirxan Əhmədov nə danişdi, nə polemikaya girdi, sakitcə ağır zəhmət qatlaşaraq, düz beş il sonra (Ax, beş ilin müdrikliyi!) "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı dərsliyini (2010-2011) ortaya qoymdu. Ve bununla da Mir Cəlal və Firdun Hüseynovun ali məktəblər üçün klassik dərsliyindən sonra (ilk nəşri 1982, son nəşri 2007) "XX əsr Azərbaycan ədəbiyyatı" anlayışını yeni mündəricədə birfəfəlik olaraq öz adına bağladı...

Allah Bədirxan müəllimden razı olsun, tədrisi əhəmiyyəti və habelə gücüne görə, mən bu dərslikdən çox razıyam; müxtəlif ali məktəblərde teləbələrimə oxuduram da. Teləbələr də çox razıdır, xüsusən dərsliyin I cildindən, gel ki, tapılmamasından narazı olub, daim təkrar nəşrini tələb edirlər. Bu öz yerində. Amma baxın, o elmi problem ki, aktuallığına zəmin durmuşdum, akademik hellini tapmayıb ki dərslikdə. XX yüzili "milli hərəkatın mənəbə və qaynaqları"nda axtara-axtara (düz 26 səhifə) B.Əhmədov gedib çıxır XIX əsrin



"Rəhmanın satirası" (1998), "Azərbaycan satirasının inkişaf problemləri" (2000), "Bir istiqlal yolcusu" (2003), "Əmin Abid. Seçilmiş əsərləri" (2005), "Sabit Rehman: həyatı, mühiti, yaradıcılığı" (2010) kitablarında, habelə "Azərbaycan satirasının inkişaf problemləri" (1920-1980-ci illər) mövzusunda doktorluğunda qanuna uyğun təsbiti ni və təsdiqini təpər. Mən isə o vaxtlar hələ sovet ruslarının təqnid publisistikasına uyub, ədəbi təqnidin nəzəriyyəsi ilə meşğuldum, namızədiyimi də elə Azərbaycan təqnidinin sovet problemlərindən yazımdı: 1960-1980-ci illər təqnidinin əsləbləri. XX yüzilin tədqiqlərinə, 1989-da S.Rəhimovun "Şəmə"ndən başladım, sifr əsr problemləri kimi ("Tarixin həqiqəti, ədəbiyyatın şahidiyi"); sonra da doktorluq işim (1993-1995) - nəşrin poetikası...

Bədirxan Əhmədovu ilk dəfə, gərek ki, 1999-cu il id, "Ekspres" qəzetindən tanıdım. Gərek ki, Beydulla Muxayevin gündəliklərini çap etdirirdi qəzetdə; redaksiyada rastlaşılıb sevincək, əsl ədəbiyyat sevdalısı tək bir xeyli tərif söyləydim şəhərin. Ləzzətə susub (sənki gördüyü işin lüzümünü ondan artıq bileyəcəkdim!), sonra hələ nə qədər də bu növ görüləsi işlərin olduğunu vurğuladı. Metbuata mən "poetika"dan gəlmədim, "Ekspres"de ardıcıl təqnid yazarları ilə çıxış edirdim; Bədirxan Əhmədov birbaşa "arxivlər"dən! Hələ indi biliyəm, demə, yubilyarımız Nazirələr Kabinetini yanında Baş Arxiv idarəesinin paleoqrafi, baş paleoqrafi, şöbə midiri vəzifələrində çalışıbmış (1983-1990)! Sonrakı fəaliyyətində və taleyində bu faktorun özel və özü rolü, şəksiz ki, da-

ostoluq möhkəm olur, - deyirəm... Amma Bədirxan Əhmədov daha müdrik həyatı əsaslara söykənirdi, prorektor Asif Hacılı da onun təki Qəribi Azərbaycandan idi.... Hər ikimiz gözəl komparativist xanım Rəhilə Qeybullayevanın rəhbərliyi altında "Azərbaycan ədəbiyyatı" kafedrasında külüng calmağa başladıq... İntəhası, Bədirxan müəllim məni qabaqlamışdı deyə, filolojide bütün dərsler onun payına düşdü; bayaqdan bəri başına dolandığımız "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyini yazmaq da onun halal haqqıydı. Tahirə Məmməd "XIX əsr Azərbaycan ədəbiyyatı" dərsliyini (Bakı, "Apostrof", 2010) yazdı; mənə isə qaldı borc hissi və götürüb magistrantlar üçün "Müstəqillik illeri Azərbaycan ədəbiyyatı"ni (Bakı, "Qanun", 2013) qəleme aldım. Onu da deyim ki, Bədirxan Əhmədovun tərcüməyi-halının en parlaq şəhəfərindən olan BSU mərhəlesini nədənə rəsmi ömürlüyündə görmədim; halbuki burda onu sevir, anır, akademik uğurlarına sayğıyla yanaşırılar (məxsusən de telebələr). İşə baxın ki, bələ bir rəsmi xəta mənim də bioqrafimdə yer təpib; ömrümün sekkiz ilini (1996-2004) itirdiyim AYB-nin "Ədəbiyyat qəzeti"ndəki fealiyyətim əmək kitabçamdan yan keçib...

Hər ikimiz ömrün qayğılı dolaylarında dolaşış qalmış doktorluq işinə eyni zamanda, 2005-də qayıtdıq; Bədirxan Əhmədov yənə qabağa düşmək istədi, olsa-olsa, bir neçə ay. Şeytan məni qidiqladı, qoymadı; rəhmetlik Bəkir müəllimin (akademik Bəkir Nəbiyevin) vaxtıları, Ədəbiyyat İnstitutunda eməlli-başlı "doktorluq növbəsi" yaranımdı. Dəma, bu da bir aldadıcı fəndimiş, hər ikimizi arxada qoypub dostumuz Vüqar Əhmədlini irəli buraxdırıb... Ax bu həyat məntiqi, bu dəfə Bədirxan Əhmədov jest edib məni də qabağa (bir ay əvvələ) buraxdı. Onsuz da rəsmən filoloji elmlər doktoru dərəcə diplomunu eyni vaxtda, 2006-nın iyundunda alacaqmışıq... Əvəzində, Bədirxan müəllim pedaqoji mövqelərində irəli gedib, dosent oldu, professor oldu, Türkiyə Universitetlərinə çıxdı; mənim bundan heç xəberim olmadı. Başım qarışmışdı Tənqid.net jurnalına, ideoloji Azərbaycanşunaslıq məsələlərinə və bu kimi nəyəmə-nəçiyəmə, özüm olmağa çalışdıqım işlərə... Tezi-geci var, əlbəttə, men də dosent oldum, ləp təzəlikcə professor da oldum və professorluğumu ilk təbrik edən akademik İsa Həbibbəyli oldusa, ikincisi yenə də Bədirxan Əhmədov oldu...

Amma beş ilin üstünlüyü də öz ye-